

"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin adında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının digər dövlət orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.2. həmin qanunun 1.0.1-ci maddəsində, 5.1-ci maddəsində (5.1.1-5.1.4-cü, 5.1.6-cı, 5.1.8-ci, 5.1.11-ci və 5.1.13-cü maddələrə münasibətdə), 5.2.3-cü, 5.2.13-cü maddələrində və 9.3-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın, 9.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.3. həmin qanunun 5.2-ci maddəsində (5.2.1-5.2.4-cü, 5.2.7-5.2.17-ci, 5.2.21-ci maddələrə münasibətdə), 6.2-ci və 9.2-ci maddələrində, 9.3-cü maddəsində (üçüncü halda) və 18.1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın, 5.3.8-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.4. həmin qanunun 9.3-cü maddəsində (birinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

1.5. həmin qanunun 5.3-cü, 6.1.5-ci, 11.2-ci maddələrində və 17.3-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.6. həmin qanunun 6-cı maddəsinin adında və 6.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirirlər;

1.7. həmin qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

1.8. həmin qanunun 6.1.8-ci, 6.1.10-cu, 7.1.7-ci, 8.1.1-ci, 8.1.2-ci maddələrində, 17.3-cü maddəsində (birinci halda) və 17.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Hərbi Komissarlığı və onun yerli qurumları öz səlahiyyətləri daxilində həyata keçirirlər.

2. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2005-ci il